

**Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi  
yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən 2020-ci il  
ərzində görülmüş işlərə dair illik**

**HESABAT**



## Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri

- > Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra - AXA) baytarlıq mütəxəssisləri tərəfindən 2020-ci il ərzində ölkədə infeksiyon xəstəliklərə görə epizootik vəziyyət ciddi nəzarətdə saxlanılmış, qarayara, dabaq, nodulyar dermatit, qoyunların çiçəyi, leptospiroz, rinopnevmoniya, bruselyoz, həzm orqanları, tənəffüs orqanları, maddələr mübadiləsinin pozulması, cinsiyyət orqanları, mastit, zədələnmə, zəhərlənmə və digər yoluxucu olmayan xəstəliklərə qarşı müalicə və profilaktika tədbirləri həyata keçirilmişdir;
- > Bununla yanaşı, epididimit, vərəm, manqo xəstəliyinə görə diaqnostik müayinələr aparılmış, ektoparazitlərə qarşı çimizdirilmə işləri, obyektlərdə profilaktik dezinfeksiya, deratizasiya və dezinseksiya tədbirləri həyata keçirilmişdir.
- > Quş qripi xəstəliyinə görə ölkə ərazisində AXA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı monitorinqlər keçirilmiş və köçəri quşlardan patoloji material nümunələri, təsərrüfatlarda ev quşlarından qan nümunəsi götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilmiş və quş qripi aşkar edilməmişdir;

## Fitosanitar və Aqrokimya Xidmətlərinin Tənzimlənməsi

Əkinlərdə məhsuldarlığın artırılmasında zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin aparılmasının böyük rolu vardır. Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən, alaq otlarından qorunmasında aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl, məqsədyönlü şəkildə aparılması mühüm əhəmiyyət kəsb edir.

- > AXA tərəfindən xüsusi karantin rejimi dövründə 2020-ci il 6 aprel tarixindən etibarən mütəmadi olaraq fermerlərə rayonlar arası hərəkət edə bilmələri üçün arayışların verilməsi təmin olunmuşdur.
- > Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarının mütəxəssisləri tərəfindən ərazilərdə zərərli orqanizmlərlə sirayətlənmənin dərəcəsini müəyyənləşdirmək məqsədi ilə müşahidələr aparılmışdır;
- > zərərverici və xəstəliklərlə sirayətlənmə aşkar edilmiş ərazilərdə sirayətlənmə dərəcələri nəzərə alınmaqla kənd təsərrüfatı bitkilərinin əkin və bağ sahələrində

zərərli orqanizmlərə qarşı aqrotexniki, mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.

- > Xüsusi təhlükəli zərərli orqanizm olan *çəyirtkəkimilərə qarşı* ərazilərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Vaxtında görülmüş təşkilati tədbirlər və səmərəli mübarizə üsullarından istifadənin nəticəsi olaraq bu il çəyirtkəkimilərə qarşı aparılmış mübarizə tədbirlərinin həcmi ötən il ilə müqayisədə az olmuşdur. Cari ildə müxtəlif rayonların ərazisində bu zərərverici ilə sirayətlənmə halı müşahidə edilmiş və ən çox sirayətlənmə və mübarizə tədbirləri Ceyrançöl adlanan ərazidə aparılmışdır. İyul ayında Şabran rayonu ərazisində miqrasiya etmiş Asiya çəyirtkələrinin sürüləri aşkar edilmiş, operativ kimyəvi mübarizə tədbirləri təşkil olunmaqla ərazidə qırıcı tədbirlər həyata keçirilmiş və əkin sahələrinə vurula biləcək ziyanın qarşısı alınmışdır. Zərərvericinin yayılma ehtimalının yüksək olduğu rayonların ərazilərində mübarizə tədbirlərinin səmərəli təşkil edilməsi üçün payız müşahidələrinə yekun vurulmuş və sirayətlənmiş ərazilərin koordinatları müəyyənləşdirilmişdir;
- > *Amerika ağ kəpənəyinə qarşı* əsasən Abşeron, Xaçmaz və Lənkəran rayonlarının ərazilərində mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
- > Dənli bitkilərin əkinlərində yerli qurumların mütəxəssislərinin tövsiyəsi ilə təsərrüfat subyektləri tərəfindən sahələrdə *Taxıl böcəyinə*, Ziyankar bağacığa və digər zərərvericilərə və xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır;
- > *Meyvə və üzüm bağlarında ümumilikdə xəstəlik və zərərvericilərə qarşı* aqrotexniki, mexaniki və kimyəvi mübarizə tədbirləri aparılmışdır.
- > Pambıq bitkisinin əkinlərində bitki mühafizəsi üzrə mütəxəssislərin tövsiyələri əsasında təsərrüfatların özləri tərəfindən pambıq sovkası, tor gənəsi və digər zərərvericilərə qarşı mexaniki, bioloji və kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Müxtəlif rayonlarda pambıq sahəsində bioloji mübarizə vasitəsi kimi Trixoqramma tüfeylisi tətbiq edilmiş və yüksək bioloji səmərə əldə edilmişdir.
- > Yonca və tütün bitkisinin sahələrdə xəstəlik və zərərvericilərə qarşı mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir;
- > Kartof bitkisinin *Kolorado kartof böcəyi, kartof güvəsi və fitoftoraya qarşı* ərazilərdə mexaniki və kimyəvi mübarizə tədbirləri aparılmışdır.
- > Karantin əlaqə otlarına və digər əlaqə otlarına qarşı sahələrdə aqrotexniki, mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
- > Büdcədən ayrılan vəsait hesabına alınmış dərman preparatlarından istifadə etməklə aparılan kimyəvi mübarizə tədbirləri əsasən siçanabənzər gəmiricilərə və çəyirtkəkimilərə qarşı aparılmışdır.
- > Hesabat dövründə təsərrüfat subyektləri tərəfindən aparılan mübarizə tədbirlərinin əsas hissəsini meyvə bağlarında xəstəlik və zərərvericilərə (üzümdə

mildiu və oidium), pambığın həmçinin, əkin sahələrində taxıl böcəyi, taxıl bitkilərinin xəstəlikləri və tənzimlənən alağ otlarına qarşı mübarizə tədbirləri təşkil etmişdir.

- > Mərkəzin yerli qurumları tərəfindən əsasən siçanabenzər gəmiricilərlə bağlı müşahidə mübarizə tədbirləri həyata keçirilmişdir, meyvə bağlarında qış müalicəsinin aparılmasına dair fermerlərə metodiki tövsiyələr verilmişdir;
- > Respublika ərazisində fitosanitar tədbirlərin səmərəliliyinin artırılması və keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə "Fitosanitar portal" elektron məlumat bazası hazırlanmışdır və hesabat dövrü ərzində yerli qurumlar tərəfindən həyata keçirilən fitosanitar tədbirlərə dair gündəlik məlumatlar portala əlavə edilmişdir. 2020-ci ilin əvvəlindən məlumat və hesabatların portal üzərindən qəbulu həyata keçirilir;
- > İl ərzində kənd təsərrüfatı məhsulu istehsalçılarından daxil olmuş müraciətlər operativ olaraq yerində araşdırılmış və müvafiq metodiki tövsiyələr verilmişdir;
- > Rayon bitki mühafizəsi mərkəzləri karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aparılması üçün müvafiq dərman preparatları ilə təmin olunmuşdur.

### **Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti**

- > AXA tərəfindən bu istiqamətdə mandatına uyğun olaraq hesabat dövrü ərzində müvafiq tədbirlər görülmüşdür. Belə ki, 2020-ci ildə **kənd təsərrüfatı bitkilərinin sınaqda olan sortlarının məhsuldarlıq, xəstəliklərə qarşı davamlılıq, aydın yetişkənlik dərəcəsi, bitkilərin yerə yatmaya, quraqlığa və qışa davamlılığı və keyfiyyət göstəriciləri üzrə mövcud qeydiyyata alınmış (rayonlaşdırılmış) sortlarla** müqayisəli əsasda qiymətləndirilməsi nəticələri, həmçinin mühafizə hüququ (patent) verilməsi şərtləri nəzərə alınmaqla dənli, dənli-paxlalı, texniki və yem bitkilərin, çoxillik əkmələrin, tərəvəz və bostan bitkilərin yeni sort və hibridləri ölkənin **müxtəlif torpaq-iqlim şəraitinə malik rayonlarında becərilməsi üçün AXA tərəfindən qeydiyyata alınmışdır.** "Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri"ndə qeydiyyata alınan sortların bir qisminə mühafizə hüququnu təsdiq edən sənəd (patent) və müəlliflik şəhadətnaməsi verilmiş, bu barədə müvafiq məlumatlar Dövlət Reyestrinə daxil edilmişdir.
- > Hesabat dövründə Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan yeni seleksiya nailiyyətləri barədə məlumatlar əvvəlki illərdə də qeydiyyata alınmış sort və hibridlər nəzərə alınmaqla elektron qaydada yığılaraq [www.axa.gov.az](http://www.axa.gov.az) saytında yerləşdirilmişdir.

- > Yeni nəşrdə Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və patentlə mühafizə olunan bitki sort və hibridlərinin ehtiyatlarının 2019-cu ildə olan vəziyyəti verilmiş, eyni zamanda 2019-cu ilin nəticələrinə əsasən 2020-ci ildə qeydiyyatata alınmış sort və hibridlər daxil edilmişdir.
- > Dövlət Reyestrinin məzmunu və mündəricatı Azərbaycan və ingilis dillərində müqəddimədə verilmiş, istifadəçilər üçün asan olması nəzərə alınaraq reyestrde bitki qrupları, cins və növmüxtəliflikləri, onların Azərbaycan, latın və ingilis dilində adları və sortların sayı göstərilmişdir.
- > Hesabat dövründə göstərilən bitkilərin sort və hibridlərinin sınaqları aparılan sahələrdə zəruri aqrotexniki tədbirlər həyata keçirilmiş, sort və hibridlərdə metodiki təlimatlara uyğun fenoloji müşahidələr, hesabatlar, aidiyyəti struktur və keyfiyyət analizləri, qiymətləndirmələr və qeydiyyatlar aparılmışdır. Hal-hazırda həmin sort və hibridlərin sınaqları davam etdirilir;
- > Hesabat dövründə dövlət və özəl toxumçuluq təsərrüfatları tərəfindən dəni taxıl bitkilərinin sahələrdə əkinin analizi aparılmışdır;
- > AXA tərəfindən 2020-ci ildə Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan müəssisələrdə, özəl toxumçuluq təsərrüfatlarında və “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatlarında toxumluq əkinlərin aprobeşiyası (toxumluq əkinlərdə sort təmizliyin, xəstəlik və zərərvericilərə yoluxmasının, əlaqlənmə dərəcəsinin təyin və s.) aparılmışdır.
- > 2020-ci ilin toxumluq məhsulu üçün Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan müəssisələr və toxumçuluq təsərrüfatları tərəfindən kənd təsərrüfatı bitkilərinin orijinal (buğda, arpa, noxud, mərcimək, çəltik, tərəvəz, bostan və yem bitkiləri), superelit (buğda, arpa, pambıq, noxud, qarğıdalı, çəltik, bostan, kartof və yem bitkiləri), elit toxumları (buğda, arpa, pambıq, noxud, qarğıdalı, çəltik, kartof, tərəvəz və yem bitkiləri), 1-ci və 2-ci reproduksiya buğda və arpanın, qarğıdalının, noxudun, kartofun, yoncanın, tərəvəz və bostan bitkilərinin, pambığın lifli toxumu, çay və meyvə tingləri sertifikatlaşdırılmışdır.

### **Texniki Nəzarətin Təşkili, İmtahan və Texnikanın Reyestri**

- > Fermer və mexanizatorlara təlim keçirilmişdir,
- > Agentliyin əməkdaşları tərəfindən Zaqatala, Qax, Balakən, Şəki, Bərdə, Ağdam, Tərtər, Goranboy, İsmayilli, Ağdaş, Göyçay, Qəbələ rayonlarında monitorinqlər keçirilmiş, inzibati xəta protokolları tərtib edilmiş, həmçinin maarifləndirmə məqsədilə iştirakçılara rüsumları əks etdirən bukletlər paylanmışdır. Tədbirlər televiziya kanalları və “Avtosfer.az” saytı vasitəsilə işıqlandırılmışdır;
- > DAİM-lərdə nəzəri və təcrübi imtahanların keçirilməsində şəffaflığın təmin olunması üçün Agentliyin əməkdaşları imtahan qəbul məntəqələri olan rayonlara

ezam olunmuş, aşkar olunmuş çatışmazlıqlar yerində həll edilmişdir:

### **Qanunvericiliyin Təkmilləşdirilməsi**

- > Hesabat ilində müvafiq normativ-hüquqi aktlar layihələri hazırlanaraq və ya təkmilləşdirilərək baxılması üçün aidiyyəti üzrə təqdim edilmişdir;
- > "Toxumçuluq haqqında" yeni qanun, onun tətbiqi fərmanının və uyğunlaşdırma çərçivəsində hazırlanmış digər qanun və fərman layihələrinin təqdim olunması;
- > "Dövlət fitosanitar xidmətlərinə və fitosanitar nəzarəti tədbirlərinə görə xidmət haqqının məbləğləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" layihəsi və əlavə sənədlər;
- > "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması;
- > "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması;
- > "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin qəbul olunması zərurətinə dair Əsaslandırmanın hazırlanması;
- > "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında" fərman layihəsinin hazırlanması;
- > "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında" fərman layihəsinin qəbul olunması zərurətinə dair Əsaslandırmanın hazırlanması;
- > "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08-19 nömrəli qərarı ilə təsdiq edilmiş "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan

- Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının qərar layihəsinin hazırlanması;
- > "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən göstərilən dövlət baytarlıq xidmətlərinə görə haqların məbləği"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması;
  - > Epizootiya və Zoonoz Xəstəlikləri Əleyhinə Respublika Ekspedisiyasının Əsasnaməsinə düzəlişlər.

## **1. Dövlət orqanlarından daxil olmuş normativ hüquqi aktlara və digər layihələrə rəy və təkliflərin verilməsi**

- > "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 dekabr tarixli 848s nömrəli Sərəncamının 1-ci və 2-ci hissələrinin icrasını təmin etmək məqsədilə həmin qurumun qərarlarının sözügedən Fərmana, eyni zamanda qeyd olunan Sərəncamın 3-cü və 4-cü hissələrinin icrası ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların adıçəkilən Fərmana uyğunlaşdırılmasına dair təkliflərin təqdim edilməsi;
- > "Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinə dair təkliflərin təqdim edilməsi;
- > "Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə" qərar layihəsinə münasibət bildirilməsi;
- > "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanun layihəsinə dair təkliflərin təqdim olunması;
- > **"Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə"** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 126 nömrəli Qərarı üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında səlahiyyət bölgüsünün müəyyənləşdirilməsi;
- > "Qida təhlükəsizliyi haqqında" Qanun layihəsi və əlavələri;
- > "Kənd təsərrüfatının və qida sektorunun koronavirus (COVID-19) pandemiyasından daha az zərər görməsi məqsədilə 2020-ci ildə Azərbaycan

- Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə əlaqədar Təkliflər”ə dair hazırlanmış məktub layihəsi (baytarlıq preparatlarının, yem və yem əlavələrinin, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı haqqında);
- > "Abşeron yarımadasında Heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncam layihəsinə baxılıb işçi qaydada təkliflərin verilməsi;
  - > Baytarlıq sahəsində çalışan şəxslərin peşəkarlığının artırılmasına dair təkliflərə münasibət bildirilməsi;
  - > Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yanğın təhlükəsizliyi haqqında”, "Yerin təki haqqında”, "Balıqçılıq haqqında”, "Texniki təhlükəsizlik haqqında”, "Atmosfer havasının mühafizəsi haqqında”, "Tütün və tütün məmulatı haqqında”, "Telekommunikasiya haqqında”, "Damazlıq heyvandarlıq haqqında”, "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, "Pambıqçılıq haqqında”, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanunu” layihəsinə işçi qaydada münasibət bildirilməsi;
  - > Qurumların e-mail vasitəsi ilə göndərdikləri təkliflər nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 31-ci hissəsi ilə bağlı təklifin hazırlanması və hazırlanmış təklifin e-mail vasitəsi ilə təqdim edilməsi;
  - > "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2021-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsinə dair təkliflərin təqdim edilməsi;
  - > "İlk tibbi yardım qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi və "Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinə dair təklifin təqdim olunması;
  - > Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq, Nazirlər Kabinetinin növbəti ildə iş planına dair təkliflərin təqdim edilməsi;
  - > "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.1.2-ci, 10.4.4-cü və 10.8.3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının



- Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim edilmiş layihələrə dair təkliflərin təqdim edilməsi;
- > "Kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidməti haqqında" qanun layihəsinə dair təkliflərin təqdim edilməsi;
  - > "Xüsusi təyinatlı qida məhsullarına dair sanitariya norma və qaydaları" və "Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları" adlı yeni texniki normativ hüquqi aktların layihələrinə münasibət bildirilməsi.

## **İnformasiya Təminatı, İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Əməkdaşlıq**

- > Cari ildə Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq (baytarlıq, fitosanitar, texniki nəzarət xidmət və toxum nəzarəti) ictimaiyyəti məlumatlandırmaq məqsədilə gündəlik həyata keçirilmiş tədbirlər, görülmüş işlər barədə mütəmadi olaraq məlumatlar hazırlanaraq kütləvi informasiya vasitələrində (KİV) yayımı təmin edilmiş, fermerlərə məlumat və məsləhət xarakterli **221** adda material Kənd Təsərrüfatı Nazirliyinin və Agentliyin rəsmi internet səhifəsində ([www.agro.gov.az](http://www.agro.gov.az), [www.axa.gov.az](http://www.axa.gov.az)) yerləşdirilmiş, həmçinin **170**-dən artıq materiallar sosial mediada (Facebook, Instagram, Youtube) yayımlanmışdır;
- > Hesabat dövründə baytarlıq, fitosanitar, toxum və texniki nəzarət sahələri üzrə göstərilən xidmətlər, həmçinin yeni istifadəyə verilmiş Aqrokimya laboratoriyalarının fəaliyyəti ilə bağlı **10**-dan artıq videoroliklər hazırlanaraq yayımı təmin edilmişdir;
- > Mövsümlə əlaqədar olaraq fermerləri maarifləndirmək məqsədi ilə KİV-lərdə (televiziya, qəzet, radio, sosial şəbəkələr və s.) agentliyin mütəxəssislərinin çıxışları təşkil edilmiş, eləcə də, buklet, broşürələr, elanlar, plakatlar hazırlanaraq fermer və sahibkarların məlumatlandırılması təmin edilmişdir;
- > Agentliyə daxil olmuş informasiya sorğularına aidiyyəti struktur bölmələrin iştirakı ilə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılaraq cavablandırılmışdır;
- > Mətbuat orqanlarının çap və elektron nəşrlərinə abunə yazılışı təşkil edilmiş və Agentliyin fəaliyyətinə dair çap, video və foto materialların arxivi təşkil etmişdir;
- > Baytarlıq sahəsində göstərilən xidmətlərin səmərəliliyinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun, həmçinin fermerlərin informasiyaya əlçatanlığının təmin edilməsi məqsədilə [www.vetlab.az](http://www.vetlab.az) veb səhifəsi yaradılmışdır;
- > Baytarlıq, fitosanitar, texniki nəzarət və toxumçuluq üzrə rayonlarda virtual təlimlər o cümlədən, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarına aqrar sahədə göstərilən xidmətlər barəsində iki həftəlik intensiv təlimlər keçirilmişdir;
- > Agentliyin beynəlxalq əlaqələr istiqamətində əməkdaşlarının beynəlxalq tədbirlərdə, konfranslarda və təlimlərdə iştirakı təmin edilmişdir;
- > FAO ilə birgə həyata keçirilən "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi" layihəsinin ilkin seminar, Rəhbər Komitənin iclası və dəyərləndirmə təlimində, FAO-

nun 11-12 mart 2020-ci il tarixində "Xəstəliklərə nəzarət edilməsi, o cümlədən baytarlıq diaqnostikası üçün milli potensialın təkmilləşdirilməsi" layihəsində, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş görüşdə agentliyin əməkdaşlarının iştirakı təmin edilmişdir;

- > FAO-nun "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi" layihəsi çərçivəsində Yüksək Təhlükəli Pestisidlərə (HHP) alternativ olan əkinçilik üsullarının təşviqi və məlumatlandırılması barəsində beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə seminar təşkil edilmişdir;
- > FATP proqramı çərçivəsində 2020-ci ilin noyabrın 8-də "Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək" və "Aqrar Xidmət Agentliyi Nəzdində Aqrokimyəvi Laboratoriya və Sertifikatlaşdırma Xidmətlərinin Təkmilləşdirilməsi" layihələrinin konsepsiyaları Rəhbər Komitənin iclasında təsdiqlənmişdir;
- > Baytarlıq, Toxumçuluq və Fitosanitar sahəsində fəaliyyətdə olan beynəlxalq təşkilatlarla bağlı araşdırmalar aparılmış, bəzilərinə əməkdaşlıq üçün müraciət olunmuşdur;
- > UPOV ilə əlaqələrin yenidən təmin olunması üçün baş ofisə müraciət olunmuşdur. İkitərəfli münasibətlərin bərpa olunması üçün UPOV Baş Katibliyindən müsbət cavab əldə edilmiş və bu istiqamət üzrə tədbirlərin həyata keçirilməsi davam edir;
- > Beynəlxalq Baytarlar Assosiasiyası ilə əlaqələr qurulmuş və Azərbaycan Milli Baytarlıq Assosiasiyası yaradıldıqdan sonra beynəlxalq təşkilata üzvlüyü haqqında ilkin razılıq əldə olunmuşdur.

## **Nəzarət və Qiymətləndirmə**

### **1. Aparılmış sorğular**

- > Xidmət keyfiyyətinin ölçülməsi, görülmüş işlərin qiymətləndirilməsinin aparılması məqsədi ilə vətəndaşlar arasında sorğular təşkil edilmişdir. **Epizootiya əleyhinə görülən tədbirlərin (qara yara) və vətəndaş məmnunluğunun müəyyən edilməsinə dair** sorğu keçirilmişdir;
- > Sorğuların nəticələri ümiləşdirildikdən sonra analiz edilmiş, nəticələr üzrə arayışlar tərtib edilmişdir.

### **2. DAİM-lərlə koordinasiya**

- > DAİM-lərlə koordinasiya məqsədi ilə günlük, həftəlik, aylıq, rüblük, yarımillik və illik hesabatlar aparılmışdır.

### **3. Çağrı Mərkəzinə daxil olan müraciətlər üzrə qiymətləndirilmə aparılması**

- > Görülmüş işlərin qiymətləndirilməsinin aparılması məqsədi ilə 2020-ci il ərzində Çağrı Mərkəzinə xidmətlər üzrə daxil olmuş müraciətlərin təsnifatı aparılmışdır. Nöqsan və çatışmazlıqlar, eləcə də təkliflər təqdimatlar formasında hazırlanmışdır.

#### **Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər**

- > 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatı texnikası, məhsulları və heyvanlar üzrə mülki əhaliyə, dövlət əmlakına və sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılmışdır.
- > Dəymiş ziyanın qiymətləndirilməsi üzrə yaradılmış İşçi qrupunda Aqrar Xidmətlər Agentliyinin əməkdaşları digər üzvlərlə birgə fəaliyyət göstərmişlər.

#### **COVID-19 pandemiyası dövründə həyata keçirilən tədbirlər**

- > Aqrar Xidmətlər Agentliyinin əməkdaşları arasında pandemiya ilə əlaqədar maarifləndirici tədbirlər həyata keçirilmiş, qabaqlayıcı tədbirlər barəsində məlumatlar verilmiş, həmçinin bunula əlaqədar poster, flayer və bukletlər hazırlanaraq əməkdaşlar arasında yayımı təmin edilmişdir.
- > Bununla yanaşı, fermerlərin bölgələrdə kənd təsərrüfatı işlərini həyata keçirmək məqsədilə Abşeron və Bakı ərazisindən hərəkətini təmin etmək üçün müvafiq araşdırmalar aparılaraq, icazələr Elektron Hökumət Portalında yerləşdirilmişdir